


Uşaqqlar üçün Müqəddəs Kitab
təqdim edir



Allahın
Güclü
Adamı -
Şimşon



Müəllif: Edward Hughes

İllüstrasiya edən: Janie Forest; Alastair Paterson

Uyğunlaşdırən: Lyn Doerksen

Tərcümə edən: Günay Əsədova

Təqdim edən: Bible for Children
www.M1914.org

©2021 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.




Uzun illər əvvəl İsrail torpağında Manoah adlı bir adam yaşayırdı. Onun və arvadının övladı yox idi. Bir gün Rəbbin mələyi onun arvadına göründü.

O dedi: “Sənin çox xüsusi bir övladın olacaq”.





O, bu gözəl xəbəri ərinə dedi. Manoah dua etdi: “Ya Rəbb... yenidən yanımıza gəl. Doğulacaq uşaq barəsində nə edəcəyimizi bizə öyrət”.






Mələk Manoaha dedi ki, uşağın saçı heç vaxt kəsilməməlidir, heç vaxt alkoqollu içki içməməlidir və heç vaxt müəyyən yeməkləri yeməməlidir. Allah bu övladı hakim olmaq üçün seçib. O, İsrailə başçılıq edəcək.





Sözsüz ki, Allahın xalqına kömək lazım idi. Onlar Allahdan uzaqlaşdıqlarını hiss etdilər, düşmənləri Filiştlilər də onlara hədə-qorxu gəlirdi. Amma onlar dua edəndə Allah eşitdi. O, dünyanın ən güclü adamı olacaq bu körpəni göndərdi.





Beləliklə, qadın bir oğul doğdu və onun adını Şimşon qoydu, körpə böyüdü və Rəbb ona xeyir-dua verdi. Rəbbin Ruhu onunla hərəkət etməyə başladı. Şimşon çox güclü oldu. Bir gün o, əlində heç bir şey olmadan gənc aslanla savaştı və onu öldürdü!





Sonra ŐimŐon l aslanın leŐinde yuva
salar arı srsnn balının dadına baxdı.





O, tapmaca düzəltdi: “Yeyəndən bir yeməli şey çıxdı, güclüdən bir şirin şey çıxdı”.







Heç kim bunun açmasını tapa bilmədi,
lakin Şimşonun yeni Filiştli arvadı onun
dostlarına dedi. Bu, Şimşonu çox qəzəbləndirdi.




Filistliler Şimşonun arvadını onun dostunun arvadı olması üçün verəndə Şimşon daha da qəzəbləndi. O, qisas almağı planlaşdırdı. Ancaq necə? Əvvəlcə Şimşon 300 tülkü tutdu. Sonra o, tülkürlərin quyruqlarını cüt-cüt bir-birinə bağladı və onların quyruqlarının arasına bir məşəl qoydu.




Sonra Şimşon tlklri Filitlilerin taxıl zmilrin buraxdı!



İndi Filiştlilər qisas almaq istəyirdilər. Şimşon Filiştlilər tərəfindən tutulmasına, əl-qolunun bağlanmasına və öldürülməsinə izin verdi.



Lakin Rəbbin Ruhu Şimşonun
üzərinə endi. O, kəndirləri qırdı,
ölü eşşəyin çənə sümüyünü
götürdü və 1000 Filiştlini
öldürdü.




Filiştli axtarış dəstələri Şimşonu axtardılar. Bir gecə onlar şəhərdə Şimşona tələ qurdular və şəhər darvazalarını qıfılladılar. Lakin Şimşon şəhər darvazalarını öz çiyinlərində daşıyaraq şəhərdən çıxdı!




Amma Şimşon Allahın dediyini
etmədi. O, Allaha itaət edəndə
Allah ona güc verirdi. Bir gün
Şimşon öz gücünün sirrini gözəl
Filiştli casusla, Delila ilə bölüşdü.
Şimşon yatarkən Delila
bir adama onun
saçlarını
qırxdırdı.



Sonra Filiřtliler
Delilanın yataq otağında
řimřona hücüm etdiler.
řimřon çətinliklə
döyüşdü, onun gücü
getmişdi. Düşmənləri
onun gözlərini
çıxartdılar.




Kor və zəif Şimşon
Filiştlilərin quluna
çevrildi. Onlar ona
güldülər və Allahın
xidmətçisini ələ
saldılar.




Filistlil rin ziyaf ti var idi. Onlar ŐimŐonu onlara t slim etdiyine g r   z balıq allahlarını, Daqonu alqıŐladılar. Onlar Daqonun m b dində yeyib-i dilər v  Ő nlik etdilər. Sonra onları  yl ndirm k    n ŐimŐonu  ađırdılar.



Ođlan ŐimŐonu gətirdi və ona məbədi saxlayan sütünlara sۆykənməyə izin verdi. Orada ŐimŐonu ələ salan 3000 FiliŐtli və məbəddə bundan da çox adam var idi.




Lakin zindanda Şimşonun saçları uzanmağa başlamışdı. İndi o dua etdi: “Ya Rəbb Allah, sadəcə bir dəfə mənə qüvvətləndir ki, mən iki gözümə görə qisas ala bilim”.



Allah yenidən Şimşona
güc verəcəkmi? Şimşon
mümkün olmayanı edə
biləcəkmi? BƏLİ! BƏLİ!
Şimşon güclənərək, nəhəng
dirəkləri yerindən tərpətdi və
məbədin damını dağıtdı.

Daqonun məbədi
minlərlə Filişlini
və Şimşonu da
öldürərək
dağıldı!



Allahın Güclü Adamı - Şimşon

Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

Hakimlər 13-16

“Kəlamınının açıqlanması nur saçır”.

Məzmur 119:130



Son



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

